

# İmmundefisit vəziyyətlər (İDV)

**İmmundefisit vəziyyət (İDV)**  
immun sistem tərəfindən normal  
immun cavabın yaranmasında iştirak  
edən **bir və ya bir neçə mexanizmin**  
**pozulması nəticəsində yaranır**

# İmmundefisit vəziyyətin tipləri:

- Hüceyrə tip
- Humoral tip
- Kombinə olunmuş tip

# İmmun mexanizmlər:

- **Humoral tip - B limfosit, əkscisimlər**
- **Hüceyrə tip-T limfosit və onun subpopulyasiyaları**
- **Komplement sistemi**
- **Faqositar sistem**

# İMMUNDEFİSİT VƏZİYYƏTİN FORMALARI

**Birincili İDV(anadangəlmə)** - immun sistemin təsir mexanizminin çatışmazlığı nəticəsində meydana çıxır.

**İkincili İDV(qazanılmış)** - orqanizmin bəzi patoloji hallarında və xarici amillərin (məs, immundepressant preparatlar) immun sistemə təsiri nəticəsində meydana çıxır.

# BİDV-in təsnifatı

## Sistemin defektləri

1.B-limfositlər  
və sələfləri

## Xəstəliklər

1. X-bağılı  
aqammaqlöbulinemiya-  
Bruton xəstəliyi
2. IgA—selektiv defisiti
3. Yenidoğulmuşun tranzitor  
hipo-qammaqlöbulinemiyası

# BİDV-in təsnifatı

Sistemin  
defektləri

2.T-limfositlər və  
sələfləri

Xəstəliklər

1. Di Corci sindromu
2. Nezilof sindromu
3. Xroniki dəri kondidozu

# BİDV-in təsnifatı

## Sistemin defektləri

3. T və B  
limfositlər və  
onların sələfləri

## Xəstəliklər

1. “İsveçrə” tipi (alimfositar aqammaqlöbulinemiya)
2. Lui - Bar sindromu
3. Viskot – Oldric sindromu

# BİDV-in təsnifatı

Sistemin  
defektləri

Xəstəliklər

4. Faqositlər

1. Xroniki septik qranulomatoz
2. Çediak – Xiqaşı sindromu
3. Hiper - IgE sindromu

# BİDV-in təsnifatı

Sistemin defektləri	Xəstəliklər
<b>5. Komplement sistemi</b>	C1 defisiti, C2-defisiti C3-defisiti,C4-defisiti C1- inhibitorun defisiti və s..

# X-asılı aqammaqlobulinemiya (Bruton sindromu)

Xəstəlik X xromosomdakı defektlə bağlıdır və resessiv genlə ötürülür. Xəstəlik yalnız oğlanlarda müşahidə olunur

# Klinikası:

İlk yaşlardan uşaqlarda

- qram(+) və qram (-) infeksiyalar
- tənəffüs və bağırsaq infeksiyaları
- meningo
- sepsis
- parazitar xəstəliklər      müşahidə olunur.

- Aktiv vaksinasiyadan sonra belə xəstələrin selikli qışalarında virulentliyini qorumuş törədici müəyyən edilir.
- İmmunterapiya almayan xəstələr 20-25 yaşlarında ikincili infeksiyadan ölürlər.


# Xəstəliyin immunoqramması

Diaqnoz adətən 3-4 yaşlarda qoyulur. Zərdabda IgM və IgA əkscisimləri müəyyən edilmir, IgG-nin miqdarı isə 5-10 dəfə azalır. Xəstənin periferik qanında B limfositlər azdır ya da ümumiyyətlə tapılmır.

T-limfositlərin sayı və funksiyası normal qalır.

Limfa düyünlərinin histoloji müayinəsində rüşeym mərkəzlərin və plazmatik hüceyrələrin azlığı müşahidə olunur.

# X-bağılı aqammaqlobulinemiyanın diaqnostikası



# X-bağılı aqammaqlobulinemiyanın klinik təzahürü



# Müalicə:


Müalicə əvəzedici xarakter daşıyır

- 1.Zərdab immunoqlobulinləri
- 2.Antibiotiklər
- 3.Sümük iliyi transplantasiyası

# Tranzitor qammaqlobulinemiya

- Uşaqlarda həyatın ilk dövrlərində fizioliki immun defisit vəziyyəti yaranır.
- Beləki, plasentadan keşən IgG ilk 3 ay ərzində parçalanır,
- postnatal dövrdə IgG sintezi başlayır. Bu səbəbdən də 3-4 aylıqda uşaqlar infeksiyalara qarşı daha həssas olurlar.
- Daha sonralar bütün sinif Ig-lər sintez olunmağa başlayır. Bu proses tranzitor xarakter daşıyır.

# Tranzitor qammaqlobulinemiya



İgG-in plasentadan dölə keçməsi

# Hiper-İgM sindromu

X-bağı

Autosom-resessiv

# Hiper-İgM sindromu

## Klinik təzahürü

Respirator traktın zədələnməsi:  
bronxit, sinusit, pnevmoniya

Diareya

Ağzın selikli qışasının xorası

Sklerozlaşdırıcı xolangit

Konusvari dışlər

# Hiper-İgM sindromu

## Klinik təzahürü

MSS-nin zədələnməsi:  
virus ensefaliti, meninqoensefalit və  
s.

Autoimmun proseslər:  
glomerulonefrit, artrit və s.

Hemolitik pozğunluqlar:  
anemiya, neytropeniya və s.

Qaraciyər şisləri

# Hiper-IgM sindromunda konusvari dişler



**SFS**

# İgA-nın selektiv defisiti

## Klinika

İnfeksion sindrom

Autoimmun sindrom

Allergik sindrom

Mədə-  
bağırsaq  
traktı

Tənəffüs sistemi

Revmatoid artrit,  
vaskulit, SQQE,  
Şeqren sindromu  
və s.

Atopik dermatit,  
Bronxial astma  
və s.

## Diagnostika

# Di-Corci sindromu

- Xəstəlik T hüceyrədən asılı BİDV-ə aid olub, 22-ci xromosomdakı defektlə bağlıdır.

# Klinikası


- Xəstələrdə əsasən timus toxumاسının hipo- və ya aplaziyası bir sıra anadangəlmə qüsurlar:
  - ürək qüsurları
  - “qurd ağızlıq”
  - hipoparatireodizm
  - tetaniya əlamətləri qeyd olunur.

# Immunoqramması:

- Qanda limfositlərin ümumi səviyyəsinin azalması, T-limfositlərin və onun subpopulyasiyalarının funksional aktivliyinin zəifləməsi müşahidə olunur.

# Müalicə:

Bəzi xəstələrdə təbii  
immunkorreksiya nəticəsində,  
timus preparatlarının köməyi ilə T-  
limfositlərin funksiyasını tədricən  
artırmaq mümkündür.



# Di Corci anomalisi

# “İsveçrə tipli” BİDV

Ən ağır gedişli BİDV-dir. Bu çatışmazlıq bir neçə gendəki defektlə bağlı olduğundan daha ağır forma hesab edilir. Döş qəfəsinin rentgenoqrammasında timus vəzisi qeyd olunmur.

# İsveçrə tipli immundefisit vəziyyət



# Klinikası

Həyatının ilk həftələrində uşağıın

- dərisində və selikli qışalarında ekzantema
- səpkilər
- təkrari pnevmoniyalar
- mədə-bağırsaq infeksiyaları
- fiziki inkişafın ləngiməsi müşahidə olunur

# İmmunoqramması:

- Ümumi limfopeniya
- T limfositlər və subpopulyasiyalarının miqdarı azalır
- Ig-in bütün siniflərinin miqdarı azalır
- B limfositlər normal və ya azalmış olur.

# Proqnoz:

Diaqnoz adətən 1-2 yaşda qoyulur.  
Belə xəstələrin ölümü 2 yaşa qədər  
müddətdə ikincili infeksiyalardan  
olur.

## Ağır kombinə olunmuş immun çatışmazlıqda dəridə olan səpgilər



**Ağır kombinə olunmuş immun çatışmazlıqda dəridə olan  
səpgilər**



## Ağır kombinə olunmuş immun çatışmazlıqda dəridə olan səpgilər



# Ataksiya-teleangiektaziya (Lui-Bar sindromu)

- Ağır kombinə olunmuş formalarından olan bu xəstəlikdə immun, ürək-damar, və sinir sistemində baş verən patologiyalar özünü göstərir.
- Xəstəlik autosom-ressesiv yolla ötürülür.

Xəstəliyi ilk dəfə  
Sillaba və Henner  
adlı alımlər 1926-cı  
ildə gözündə  
teleangiektaziyası  
olan üç  
yeniyetmədə təsvir  
etmişlər.



**D.Lui-Bar** 1941-ci ildə dəri teleangiektaziyası və beyincik ataksiyası olan **9 yaşlı** oğlanda da bu əlamətləri müəyyən etmişdir.

**1958-ci ildə** isə ataksiya-teleangiektaziya sərbəst xəstəlik kimi təsnif olunmuşdur.

# Klinikası:

Həyatının ilk **2-3** ilini normal inkisaf edən uşaqlarda sonralar

- bronx-agciyər
- QBB orqanlarının
- yumşaq toxumanın
- mədə-bağırsaq sisteminin təkrarlanan infeksiyaları müşahidə olunur.

# Klinikası:

- beyincik ataksiyası
- fiziki inkişafın zəifləməsi
- dəri damarlarının genişlənməsi
- göz almalarının hərəkiliyi-nistaqm
- teleangiektaziya

# İmmunologiyası

- Xəstəlik həm T-limfositlər, həm də B-limfositlərdə baş verdiyindən ağır gedişə malikdir.
- T-limfositlərin və onun populyasiyası olan T-helper hüceyrələrinin miqdarının, İRİ-(**CD4+/CD8+**) indeksinin azalır.
- Humoral göstəricilərdən **İgA**, **İgG2**, **İgG4** və **İgE**-nin sintez olmaması və ya aşağı miqdarda olması, **İgM**-in isə kifayət qədər **yüksəlməsi** müşahidə olunur.

# Müalicə

- Əvəzedici immunoterapiya və ya
- sütun hüceyrələrin transplantasiyası aparıldığda, xəstənin həyat tərzini nisbətən yaxşılaşdırmaq və ömrünü uzatmaq mümkündür

# Dəridə və gözlərdə teleangiektaziya



# Viskot - Oldric sindromu (WAS)

Trombositlərin zədələnməsi və qanaxmalarla müşahidə olunur . İmmun sistemin tənzimlənməsinin pozulması immun çatışmazlığı, autoimmun xəstəliklərə və vaskulitlərə səbəb olur.

# Klinikası

Xəstələr kliniki olaraq əsasən

- təkrarlanan ekzemadan
- qan axmadan və
- immun çatışmazlıqdan əziyyət çəkirlər.

Xəstənin yaşı artdıqca onda qanaxmaların kəskinliyi azalır, immun çatışmazlığın, autoimmun xəstəliklərin inkişafı isə daha da güclənir.

# İmmunoqramması:

Xəstəliyə İFA, axın sitometriya və immunoblotinqüsulu ilə diaqnoz qoyula bilər.


- ❖ Xəstələrdə trombositlərin miqdarı və həcmi azalır.
- ❖ Ig-lərin, xüsusən də IgM-in səviyyəsi azalır
- ❖ T limfositlərin miqdarı müxtəlif xəstələrdə dəyişir.

# Müalicə:

Xəstliyin müalicə və profilaktikası


- antibiotiklərdən
- immunoqlobulinlərin təyin olunmasından
- sümük iliyinin transplantasiyasından təşkil olunur.

Sümük iliyinin transplantasiyası uyğun donorlardan aparılır. Transplantasiyanın mümkünluğu xəstənin kliniki vəziyyətindən asılıdır.



**Kəşkin kombinə olunmuş immundefisitli xəstənin ağzında *Candida Albicans***

# Faqositar çatışmazlıq



- a) PMN-lər hemotaksis siqnallarına cavab verə bilmirlər – “Təmbəl Leykositlər Sindromu”
- b) Faqolizosomanın yaranma prosesi pozulur – “Gediak Hiqaşı sindromu”
- c) Lizosomlarda litik fermentlərin çatışmazlığı baş verir.

Xroniki qranulamatozda sərbəst oksigen radikalları çatışmır.

# Çediak-Hiqası sindromu

Xəstəlik autosom-ressesiv yolla ötürülür. Bu zaman neytrofillərin, monositlərin, NK hüceyrələrinin, melanositlərin trombositlərin vezikullarında anomaliya qeyd olunur.


# Klinikası

- Rekurrent infeksiyalar
- Gözün dərinin albinizmi
- Qanaxmalara meyllik
- Əsəb sisteminin pozğunluğu
- NK hüceyrələrinin funksiyasının pozulması

# Hiper IgE sindromu

Xəstəlik ökədən-ölkəyə dəyişməklə 1:5000-10000 nisbətində rast gəlinir.

- Autosom-dominant forma: Bu forma ən çox rast gəlinən formadır
- Autosom-ressesiv forma
- Yüngül formalı autosom ressesiv forma:



# Klinikası

- Abses
- Pnevmoniya
- IgE-nin səviyyəsinin yüksəlməsi
- Skeleton quruluşunda anomaliya
- Ağır autoimmun pozğunluq

# Skeletdəki dəyişikliklər:

- Ostemielit
- Osteoparoz
- Hipertelorizm
- Geniş və dik burun
- Qabarıq alın
- Yüksek damaq
- Skolioz
- Süd dişlərinin və daimi dişlərin gec və qeyri-müntəzəm çıxması rast gəlinir



Б



A



# Immunoqramması:

- Xəstəliyin əsas səbəbi: Th1/Th2 münasibətinin Th2-nin artması istiqamətində dəyişməsidir.
- Immunoqrammada B-limfositlərin, CD3+, CD4+, CD8+ T limfositlərin miqdarı normaldır.
- Digər immunoqlobulinlərin miqdarı norma daxilində olsa da, IgE-nin səviyyəsi yüksək ( $\geq 1000$  u/ml) olur.

# Müalicə:


HIES-ə qarşı spesifik müalicə yoxdur. Stafilocokk infeksiyasının qarşısını almaq məqsədi ilə ömür boyu antistafilocokk müalicədən istifadə edilir.

# Müalicə:

Abseslərin müalicəsində antibiotiklərdən və göbələk əleyhinə dərmanlardan istifadə olunmalıdır. Abseslərin cərrahi müalicəsi nadir hallarda və ya həyatı göstərişlər olduqda aparılır.

# Komplement sisteminin çatışmazlığı

Komponent	Xəstəlik
C1q inhibitor	Anadangəlmə Kvinke ödemi
DAF- decay accelerating factor (CD55)	Paroksizmal gecə hemoqlobinuriya
C1, C2, C4	İmmun kompleks xəstəlikləri
C3	Təkrari infeksiyalar
MZK-membran zədələyici kompleks komponentləri	Meninqokok infeksiyaları



**Anadangelmə Kvinke ödemi**

# BİDV-in müalicəsi

Terapiya aşağıdakı prinsiplərə əsaslanır:

1. Terapiya həyat boyu aparılır
2. İkincili infeksiyaların profilaktikası

# BİDV-in müalicəsi

3. Immun sistemin defektli mexanizminin korreksiyası
4. Fermentlərin və vitaminlərin təyini
5. Sitokinlərlə müalicə (interleykinlər, interferonlar və s.)

# İkincili Immun Defisit Vəziyyətlər (İİDV)

# **İİDV-ni yaradan səbəblər**

- xroniki qida pozğunluğu
- infekzion xəstəliklər  
(bakterial, göbələk,  
parazitar,virus mənşəli)
- helmintozlar

böyrək xəstəlikləri ilə bağlı  
proteinuriya

xroniki böyrək çatışmazlığı

diarreya sindromu  
stress sindromu

# **İİDV-ni yaradan səbəblər**

- cərrahi əməliyyatlar(narkoz, qan itirmə)
- endokrinopatiyalar
- bəzi dərmanların təsiri  
(hormonal preparatlar, antibiotiklər və s.)

- immunodepressantlar
- bətndaxili dövrdə inkişaf qüsurları
- şüa terapiyası

# İnfeksiyon mənşəli İİDV

## Əsas səbəbləri:

- Bakteriya və virusların, həmçinin onların həyat fəaliyyəti məhsullarının immun sistemə təsiri
- Antigenin immun sistemə təsirindən mediatorlarının sintezi

- İmmun komplekslərin təsiri  
(membran reseptorlarının blokadası, hüceyrə arası əlaqələrin zəifləməsi və s.)

# Yanıqlarda İİDV

İİDV-lər 2-3-cu dərəcəli yanıqlarda, yanık səthi 30%-dən çox olduqda baş verir. Bu immun sistemdə pozğunluqlarla nəticələnir.

İlk günlər yanmış dəridən plazmanın axması xəstədə bütün sinif immunoglobulinlərin, opsonin zülallarının itirilməsinə səbəb olur.

# Yanıqlarda İİDV

- Bir-iki həftədən sonra isə əvvəlcə IgM, sonra isə IgG və IgA-ın səviyyəsi normaya düşür.

# Yanıqlarda İİDV

T-limfositlərin də miqdarının azalması, immun requlyator indeksin disbalansı müşahidə olunur. Faqositlərin xemotaksisinin pozulması, hüceyrədaxili törədicilərin lizisi zəifləyir.

# Şiş xəstəliklərində İİDV

Şiş xəstəlikləri zamanı adətən İİDV müşahidə olunur. Prosesin başlangıcında T-limfositlərin ümumi miqdarı azalır, T suppressorlarının miqdarı isə çoxalır.

# Şiş xəstəliklərində İİDV

Birincili imun cavabda IgM- in sintezinin IgG-in sintezinə dəyişməsi pozulur. Əkscismin səviyyəsinin normaya yaxın olması xəstəliyin yüngül gedişini göstərir.

# Şiş xəstəliklərində İİDV

Mualicə məqsədi ilə aparılan cərrahi, kimyəvi və şua terapiyası İİDV-in dərəcəsini daha da gücləndirir.

# Yaşlılarda İİDV

Yaşlılarda fizioloji İİDV-i ilk dəfə Üalford tərəfindən qeyd olunmuşdur

- 70 yaşından yuxarı insanlarda immun sistemin fizioloji zəifləməsi müşahidə olunur.

# Yaşlılarda İİDV

Periferik qanda yetişməmiş T-limfositlərin miqdarı çoxalır, onların proliferativ aktivliyi isə aşağı düşür.

İgG və IgA-ın səviyyəsi normadan yüksək olur, selikli qışalarda isə sIgA-ın çatışmazlığı baş verir.

Bu xəstələrdə **birincili immun cavab güclü, ikincili immun cavab isə zəif olur.**

# iJDV-in müalicəsi

1. Terapiya müvəqqəti xarakter  
daşıyır və immun göstəricilər  
normaya çatdıqda dayandırılır.

# jİDV-in müalicəsi


2. İmmun terapiya yalnız  
zədələnmiş mexanizmin  
bərpasına yönəldilməlidir.

# **jİDV-in müalicəsi**

## **3. İmmun pozğunluqların korreksiyası:**

- Adaptogen preparatların təyini
- Immunotrop preparatların təyini

# QİÇS - Qazanılmış İmmun Çatışmazlıq Sindromu




**QİÇS-virus mənşəli ağır infeksiyon  
xəstəliyidir.**

**Yüksək ölüm faizi verən bu xəstəliyə  
bütün qitələrdə rast gəlinir. Hazırda  
dünyanın 190 ölkəsində bu xəsətli  
var.**

# QIÇS-in baniləri




L. Montanye  
(1983 il)



P. Qallo  
(1984 il)

# İİV-İnsanın Immun Virusu

- Bu virus RNT-yə malik, retrovirus ailəsinin lentovirus cinsinə aiddir. Virusun genomunun ölçüsü 10000 nukleotidə bərabərdir.



# QİÇS xəstəliyinə yoluxma əsasən 3 yolla baş verə bilir.

1. Cinsi yolla – xüsusilə də, paraseksual (qeyri-təbii) əlaqələr zamanı.
2. Transplasentar yolla – xəstəliyin xəstə anadan bətndaxili dövrdə cift vasitəsilə dölə keçməsi.  
Xəstə anadan uşağa bu xəstəlik laktasiya yolu ilə də keçir.

### 3. Damardaxili inyeksiyalar yolu ilə -

- narkomanlartərəfindən narkotik mad dələrin damardaxili qəbulu zamanı
- içərisində virus olan qanın və ya qan preparatlarının sağlam adama köçürülməsi zamanı

### 3. Damardaxili inyeksiyalar yolu ile -

- virusla infeksiyalaşmış iynə ile sağlam adama damardaxili inyeksiyalar zamanı və s.




# Kliniki təsnifatı

1. İnkubasiya dövrü
  2. İlkin təzahür dövrü
  3. Latent dövr
  4. İkincili xəsətliklər dövrü
- Terminal


# Kliniki əlamətləri:

- Titrətmə
- Halsızlıq
- Süstlük
- Əzələ və oynaq ağrıları
- limfoadenopatiya

# İİV üçün hədəf hüceyrələr




CD4 T-limfositlər



Makrofaqlar

**iİV T helperlər  
infeksiya**

**İmmun sistemini tamam sıradan qarşısında  
disfunksiyası çıxması insanın  
aciz qalması**




# **iİV virusunun məhv olma yolları:**

- **50<sup>0</sup>-70<sup>0</sup> spirit məhlulu**
- **mədə-bağırsaq traktindəki fermentlərin təsirindən**
- **dezinfeksiyaedici məhlullar vasitəsilə (xloramin, xlor tərkibli məhlullar qaynatmaq**
- **dəri səthindəki bakteriyaların fermentləri**


**SON**

# T hüceyrə çatışmazlığı



- Timusun aplaziyası  
(Di-Corci sindromu)
- Sitokin sintezinin pozulması  
məs., İL-12, İNFg

# B hüceyrə çatışmazlığı



- Anadangəlmə B hüceyrə çatışmazlığı
- Pre-B hüceyrənin yetişmə prosesi pozulur
- T hüceyrənin köməyinin blokadası

# Hiper-IgM sindromunda konusvari dişler

Patient #1 (age 1yr)



Patient #1 (age 3yrs)



Patient #2 (age 1yr)



Patient #2 (age 3yrs)

